

# Ticarət Praktikas

Son yenilənmə: Noyabr, 2013

Kurs №: UT 012

Kursun yeri: Babək Plaza, 7-ci mərtəbə, InvestAZ

Əlaqə telefonu: \*1234

E-mail ünvanı: InvestU@investaz.net

Kurs öncəsi tələblər: İlkin texniki analiz bilikləri və ya "Universal Treyder" kursu

Sertifikat: Individual təhlil işi nəticələrinə uyğun olaraq təqdim olunur

Dil: Azərbaycan dili



## Bu kursda kimlər iştirak edə bilər?

Treyding Praktikas kursu maliyyə bazarında müəyyən təcrübəsi olan (Universal Treyder kursunu bitirmiş tələbələr) treyderlər üçün nəzərdə tutulub. Universal Treyder kursunu bitirməmiş şəxslər kurs öncəsi qəbul testini keçməlidirlər.

## Bu kursdan iştirakçılar nə əldə edəcəklər?

Ticarət Praktikas kursu maliyyə alətləri üzrə hazırda ticarət edən, və ya gələcəkdə ticarət etməyi planlaşdıran treyderlər üçün analitik üsulların praktiki tətbiqini öyrədən tədris proqramıdır. Mövcud təhlil yollarının praktikasını təqdim etməklə, kurs bazarın vəziyyətini daha dəqiq və sürətli təyin edib proqnoz etmək bacarığını formalaşdırır.

## Kursun təşkili:

Kurs 5 dərsdən ibarətdir. Hər dərs bir saat müddətində aparılır. Kurslar tədris otağında müəllim tərəfindən praktiki tapşırıqların verilməsi, hər bir iştirakçıya verilmiş tapşırığın yoxlanılaraq yol verilmiş səhvlərin birgə müzakirəsi və ətraflı izahatı, nəzəri biliklərin yenilənməsi vasitəsi ilə həyata keçirilir. Kurs iştirakçılarının dərsə noutbukla gəlməkləri zəruri şərtidir.

## Kurs iştirakçılarının qiymətləndirilməsi:

Kursun sonunda veriləcək imtahan, iştirakçılar tərəfindən bütün keçilənlərin tətbiqi ilə bazar analizi üzrə individual təhlil işinin yazılmasından ibarətdir.

## Kursun məqsədləri:

- Maliyyə bazarında alətlərin analizi zamanı nəzəri bilikləri tətbiq etməkdə çətinlik çəkən treyderlərə praktiki izahatlar vermək;
- Maliyyə alətlərinin təhlili üçün analitik bacarıqlar formalaşdıraraq bazara daha peşəkar yanaşmanı təmin etmək;
- Bazar təhlili üzrə nəzəri bilikləri praktiki vərdişə çevirmək;
- Bütün treyderlərə maliyyə bazarında özünü bilikli və təcrübəli iştirakçı kimi hiss etmək imkanı vermək.

## Ticarət Praktikasının mövzuları:

Mövzuların adı:	Müddət
1. Qrafik metod: parçalarla sadə analiz, trend analizi	1 saat
2. Qrafik metod: qrafik fiqurlar	1 saat
3. Riyazi metod: indikatorlar	1 saat
4. Riyazi metod: divergensiya	1 saat
5. Keçilənlərin ümumiləşdirilməsi və təhlil işi	1 saat

## Kursun qaydaları:

- Hər hansı bir dərstdə iştirak edə bilməyəyiniz barədə məlumat ən azı 5 iş günü öncədən verilməlidir;
- Dərs zamanı mobil telefon ilə danışmaq qadağandır.

**Qrup iştirakçılarının sayı:** 4 nəfərə-dək